



№ 49 (29021) 1 mart 2019-cu il, cümə

Gündəlik ictimai-siyasi qəzet

# XALQ QƏZETİ

Qəzet 1919-cu ildən nəşr edilir  
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

## Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.**

Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqu inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın

gündəliyində duran məsələlər və həyata keçirilən tədbirlər barədə məlumat verdi. O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdiklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirdi.

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münaqişənin həlli prosesi barədə danışdı.

Görüşdə, həmçinin Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC

## Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.

Lakin global iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzəldiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemlı kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə **qərara alıram**:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvətmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə təbiiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;

3.2. Bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mürciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılması kreditin hesabına banklara, onların mürciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərində xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;

5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki:

6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;

6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsinə və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;

6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;

7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzərdə saxlasın və həmin hissələr icra edildikdə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına mürciəti etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:

8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvətmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;

8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi gündəlik bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvətmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

8.5. ləğvətmə prosesində olan bank dedikdə ləğvətmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi gündəlik bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;

8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;

8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;

8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;

9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.

10. Əmanətlərin Sığortalıması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvətmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 fevral 2019-cu il

### S.M.Qəhrəmanovanın 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

#### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədov qızı Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 fevral 2019-cu il

### İ.A.Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında

#### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç “Dostluq” ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 fevral 2019-cu il

## Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə **qərara alıram**:

1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi

hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 fevral 2019-cu il



**Xocalı faciəsi  
qurbanlarının  
xatirəsi  
Rumıniyada dərin  
ehtiramla anılıb**

»5



**Prezident  
vətəndaşla bank  
arasında etimad  
mühitini bərpa  
etdi**

»6



**Mixail ZABELİN:  
Soyqırımı qurbanlarının  
anım mərasimində  
iştirak etmiş rusiyalı  
siyasətçilərə və  
deputatlara irad  
bildirmək anlaşılası  
məsələ deyil**

»8



**Cənubi Koreya  
KXDR-lə  
yeni iqtisadi  
əməkdaşlıq planı  
hazırlayıb**

»12

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2016-cı il 17 mart tarixli 841 nömrəli və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1922 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11, maddə 1997) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaranan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.2-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 841 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 462; 2018, № 7, maddə 1505) 1.2-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 673) 2.4-cü bəndinin ikinci abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.5-ci bənd ləğv edilsin.

**İlham ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 27 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 441 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2007-ci il 6 fevral tarixli 526 nömrəli, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 14 iyul tarixli 293 nömrəli, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 238, № 8, maddə 766; 2008, № 6, maddə 494, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 11, maddə 1817; 2017, № 2, maddə 177, № 8, maddə 1521; 2018, № 5, maddə 902) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli

əlavəsinin “İdxal” bölməsinin birinci abzasında “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 667; 2007, № 6, maddə 613; 2010, № 3, maddə 186, № 5, maddə 402; 2014, № 11, maddə 1393; 2015, № 2, maddə 133; 2016, № 6, maddə 1041, № 12, maddə 2094; 2018, № 4, maddə 673) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bəndə “22.2-ci,” sözlərindən sonra “22.3-cü,” sözləri və “29.6-cı,” sözlərindən sonra “30.4.3-cü,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmununda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. həmin Qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.”;

3. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 92; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 1-ci hissəsi ləğv edilsin.

4. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”

## Nazirlər Kabinetinin növbəti iclası keçirilib

□ **Fevralın 28-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.**

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr”, “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər” və “Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri” ilə bağlı mövzular daxil edilib.

Gündəlikdəki birinci məsələ barədə danışıb Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqi üzrə görülən işlərdir. Əhaliyə göstərilən



tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdas rayonlarının inzibati ərazilərində icbari tibbi

sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir.

Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcə də iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası

istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cəbbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 65

**“Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə**

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1649; 2016, № 10, maddə 1716, № 11, maddə 1966, № 12, maddə 2222; 2017, № 4, maddə 614, № 12 (II kitab), maddə 2538; 2018, № 5, maddə 1145, № 11, maddə 2430) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:

3.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə irəli gəlerek tabeliyində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzərdə fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri

istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etsinlər;

3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək dövlət mülikiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olan peşə təhsili müəssisələrinin (xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini bu Qərarın 4.1-ci bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən iki ay müddətində və nizamnamələrində dəyişiklikləri bu Qərarın 4.3-cü bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən bir ay müddətində təsdiq etsinlər;

3.3. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş nizamnamələr (nizamnamələrdə dəyişikliklər) təsdiq edildikdən sonra tabeliyində olan peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində təsdiq edilsinlər;

3.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etsinlər.

4. Dövlət mülikiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

4.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş

### AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 63

Bakı şəhəri, 25 fevral 2019-cu il

**“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə**

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 900-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1754 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

**Bakı şəhəri, 25 fevral 2019-cu il**

**QƏRARA ALIR:**

1. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərarla dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydaları haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

**Novruz MƏMMƏDOV**  
**Azərbaycan Respublikasının Baş naziri**

### AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 64

Bakı şəhəri, 26 fevral 2019-cu il

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 201 nömrəli və “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2018-ci il 14 iyun tarixli 266 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə**

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bezi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111) aşağıdakı dəyişikliklər edilsin:

### AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 66

Bakı şəhəri, 26 fevral 2019-cu il

**“Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarında dəyişiklik edilməsi barədə**

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1376-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 813 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan

Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

“Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 229; 2005, № 1, maddə 50; 2012, № 2, maddə 182) 3-cü hissəsinin “a” bəndi ləğv edilsin.

**Novruz MƏMMƏDOV**  
**Azərbaycan Respublikasının Baş naziri**



# nümunəvi əməkdaşlıq səviyyəsində olan müttəfiqlik

*Xanım Salome Zurabişvilinin səfəri ölkələrimiz arasında əlaqələrin dinamikasına müsbət təsir göstərəcək*

## Azərbaycan-Gürcüstan

**münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Cənubi Qafqaz regionunun indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin ölkəmizə səfəri çərçivəsində səsləndirilmiş bəyanatlar iki dost ölkə arasında strateji münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamı daha da gücləndirir.**

Bu, bir faktdır ki, Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürekəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir. Bu iki qonşu ölkə ilk dəfə 1918-ci ildə birinci müstəqil dövlətlərini yaratdıqdan bəri hər zaman xüsusi ilə strateji əməkdaşlıq ruhuna xas olmuşdur.

Müstəqilliyin ilk illərində istər Azərbaycan, istərsə də Gürcüstan hər iki ölkədə sosial və iqtisadi göstəricilərin tənəzzülə uğraması ilə nəticələnən vətəndaş qarşıdurması və separatçıların törətdiyi münaqişələrə məruz qalmışlar. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda isə Abxaziya və Tsinvali regionu müharibələri Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına ən böyük maneələrdir. Ancaq belə mürekəb vəziyyətdə də Azərbaycan və Gürcüstan müəyyən siyasi dairələrin müdaxilə cəhdlərinə baxmayaraq, real tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlməş addımlar atmaqdan çəkinməmiş və həmin inkişaf tendensiyası bu gün də davam etdirilir.

Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu əməkdaşlıq

edirlər. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət cəhətləri ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni əhəmiyyətli edən çoxşaxəli rəsmi münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Qeyd etmək yerinə düşər ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. XIX əsrdən bəri Azərbaycanın neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.

Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki

dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.

Prezident İlham Əliyevin adından Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şəərəfinə təşkil olunan rəsmi ziyafətdə ölkə başçısı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. "Müstəqillik qazanıldıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir", – deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, ölkəmiz Gürcüstanın əsas ticarət tərəfdaşlarından və əsas investorlarından biridir.

Gürcüstan rəsmilərinin təmsilində dəfələrlə bəyan edilmişdir ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir, həm də Gürcüstan – Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir. Həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan regionun

ən güclü və suveren aktoruna çevrilmişdir. Təsədüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qaranlı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bununla yanaşı, Azərbaycan hazırda Gürcüstan iqtisadiyyatının inkişafına öz güclü töhfəsini verir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Hazırda enerji əməkdaşlığı layihələrinin inkişafında Gürcüstan əlaqələrinin inkişafında çox mühüm rol oynayır.

Prezident İlham Əliyev çıxışında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq əlavə etmişdir ki, birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın yeni nəqlini şəxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir. Ölkə başçısı bu gün icra edilən irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsinin ölkələrimiz üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. O, xüsusilə olaraq iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını qeyd etmişdir: "2017-ci ildə açılmışı etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir.

Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır".

Gürcüstan separatizmdən əziyyət çəkən ölkə kimi Azərbaycanın üzlaşdığı ərazi işğalı məsələsində həmrəylik göstərməslə də yadda qalmışdır. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayaraq demişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regionda sabitliyin və sülhün təhdiddir. "Münacişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münacişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur", – deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, keçən il Azərbaycan və Avropa İttifaqı arasında parafları "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir.

Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayaraq demişdir ki, münacişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. "Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq".

Xanım Salome Zurabişvili hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirdiklərini bildirərək vurğulamışdır ki, bizim ölkələrimiz Asiya və Avropayı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər. Bu nəqliyyat dəhlizlərinə marağ gündən-günə artmaqdadır. Gürcüstan Prezidenti bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün regionda sabitliyin və sülhün qorunub saxlanılmasının olduqca vacib məsələ olduğunu diqqətə çatdırmışdır. "Hamımız daha çox investisiya, tərəfdaş, turist, bazarlar lazımdır", – deyən dost ölkənin Prezidenti əlavə etmişdir ki, bütün bunların hamısı bizim sabitliyimizdən asılıdır.

Prezident Salome Zurabişvili ölkələrimizin bundan sonra da qarşıda duran vəzifələrin həlli üçün səylərinin birləşdirməsinin vacibliyini vurğulayaraq arzu etmişdir ki, Azərbaycan və Gürcüstanın birgə səylə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq.

"Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı vəl kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtidir", – deyən xanım Salome Zurabişvili xüsusi ilə bildirmişdir ki, dünya qarşısında onun nadirliyini qorumaq bizim borcumuzdur.

Bir sözlə, xanım Salome Zurabişvilinin ölkəmizə səfəri inkişafda olan Azərbaycan-Gürcüstan münasibətlərinin dinamikasına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, xanım Salome Zurabişvilinin səfəri Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Buna görə də, nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərliyə əsaslanan tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qaranlına çevrilmişdir və bu realıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir.

**Səbuhi MƏMMƏDOV,**  
"Xalq qəzeti"

## Danışqların formatı bəllidir

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın danışqlar prosesinin formatı ilə bağlı açıqlamasını AZƏRTAC-a şərh edərək deyib:**

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.



Danışqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir.

Ermənistan rəhbərliyinin danışqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qasdan danışqları dalana salmaq və danışqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.

## Tural Gəncəliyev: Qondarma rejimin “nümayəndələri”nin qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur

İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “nümayəndələri”nin Ermənistan–Azərbaycan Dağlıq Qarabağ, münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur. Tıqran Abramyanın səsləndirdiyi fikirlər bunu birmənalı şəkildə təsdiqləyir. O, qonşuların təmas xəttində hazırkı vəziyyəti şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-sabitlik yarada biləcək fəaliyyət apardığını iddia edib.

Bu fikirləri özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri" qismində təqdim edən Tıqran Abramyanın erməni KİV-lərində səsləndirdiyi fikirlərə cavab olaraq "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev söyləyib.

T.Gəncəliyev deyib: "Tıqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istədim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qonşularının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin "təmsilçiləri"nin dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbul edilmez haldır. Tıqran Abramyana, həmçinin xatırlatmaq lazımdır ki, işğalçı Ermənistan

adambaşına düşən gəlir səviyyəsi və həbi sahəyə ayırdığı xərclərə görə təkcə regionda deyil, beynəlxalq səviyyədə hərbiçəmiş ölkə kimi tanınır.

Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışqlara cəlb edilməsi ilə bağlı Tıqran Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərliyəliq qulluq icmalar olduğunu qeyd edilməməsi Ermənistanın münaqişəsinin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqov və digərləri Ermənistanı qarşı işi üzrə verdiyi bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın



təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ərazilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasını üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar. Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür.

AZƏRTAC

## Gürcüstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq

□ **Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana ilk səfəri, Azərbaycan Prezidenti ilə həm təkbətək görüşü, həm də geniş tərkibdə keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.**

A.Hüseynov bildirib ki, Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış münasibətlər mövcuddur: "Gürcüstan Azərbaycanın yaxın qonşusudur. Azərbaycanla Gürcüstan bütün



sahələrdə, həm siyasi, həm də iqtisadi məsələlərdə strateji tərəfdaşdır. Azərbaycanın həyata keçirdiyi bütün

qlobal layihələrdə Gürcüstan yaxından iştirak edir. Eyni zamanda, bu gün Gürcüstanda təqribən yarım milyon soydaşımız yaşayır. Bütün bunları nəzərə alırdıqda bu ölkədə gedən proseslər bizim üçün də önəmlidir. Gürcüstanda sabitlik, iqtisadi inkişaf bizi də sevindirir".

Deputat vurğulayıb ki, tarixən bir-birinə dost olan Azərbaycanla Gürcüstan arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi bütövlükdə region üçün önəmlidir: "Bu regionda Ermənistan işğalçılıq siyasəti aparır, terrora dəstək verir, təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və hər iki dövlətin birgə fəaliyyət göstərməsi region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də Gürcüstan Prezidentinin ölkəmizə səfəri çox vacibdir və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək".

"Xalq qəzeti"

## Strateji tərəfdaşlıq milli maraqlardan qaynaqlanır

□ **Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri, Bakıda ən yüksək səviyyədə keçirilən rəsmi görüşlər, aparılan konstruktiv müzakirələr ölkə ictimaiyyətində dərin məmnunluq hissi doğurmuşdur. Qonşu dövlətin rəhbərinin ölkəmizə səfərindən danışıqdan Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli bunları dedi:**

– Qeyd etmək lazımdır ki, gürcüstanlı ali qonaq dövlət başçısı seçildikdən qısa müddət sonra region ölkələri arasında məhz Azərbaycana səfər edib. Hesab edirəm ki, bu, ölkələrimiz və xalqlarımız arasında münasibətləri

səciyyəyləndirən əlamətdar haldır.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşərkən haqlı olaraq qeyd etmişdir ki, Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Xalqları-

miz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışlar. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək.

Gürcüstan Prezidenti isə öz nüvbəsində qeyd edib ki, qonşu və dost ölkə Azərbaycana olmaqla dərin məmnunluq duyur. Ölkələrimizi ilk növbədə, böyük tarix, zəngin ənənələr birləşdirir. Bu əlaqələrin daha da dərinləşməsi hər

iki ölkənin və xalqın strateji maraqlarına tamamilə uyğundur.

Sonda bir məqamı vurğulamaq istəyirəm. Görünən budur ki, bu gün Azərbaycan və Gürcüstan dövlətləri müstəqillik yollarında inamli addımlar atırlar. İnanıram ki, gürcüstanlı ali qonağın səfəri ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın inkişafına müsbət təsir edəcək, qarşılıqlı əlaqələrimizin genişlənməsinə yeni impuls verəcək.

**Söhbəti qələmə aldı: M.HACIXANLI,**  
"Xalq qəzeti"

# Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri

## Zaqatala Beynəlxalq Hava Limanında qarşılanma

□ **Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.**

Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfəri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfəri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar. Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

AZƏRTAC



## “Müqəddəs Georgi” kilsəsini ziyarət



□ **Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.**

Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətqahda dini ayinlərin

icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verildi. Bildirildi ki, bu

kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən

qorunur.

Prezident Salome Zurabişvili kilsədə şam yandırdı. Burada dini ayin icra olundu.

Ali qonağın diqqətinə çatdırıldı ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsədüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.

AZƏRTAC

## Qaxda gürcü icması ilə görüş



□ **Fevralın 28-də Qax rayonuna səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb.**

Gürcüstanın dövlət başçısı ölkəmizə, o cümlədən Qax rayonuna səfərinin zəngin təəssüratlarından danışdı, səfərinin çox uğurlu olduğunu bildirdi. Azərbaycan Prezidenti ilə görüşdə çox vacib məsələlərin müzakirə olunduğunu deyən Salome Zurabişvili səmimi qarşılandığını məmnunluqla

vurğuladı.

O, səfərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına daha da təkan verəcəyini qeyd etdi. Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş və dost ölkə olduğunu deyən Salome Zurabişvili bildirdi ki, birgə həyata keçirilən mühüm layihələr xalqlarımızın rifa-

hına xidmət edir.

“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli identikliyi qoruyub saxlayıblar”, - deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğuladı.

Görüşdən sonra ali qonağa “El Resort” otelində yaradılan müasir şərait barədə məlumat verildi. Bildirildi ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində dövlət

səviyyəsində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ildə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.

\*\*\*

Fevralın 28-də Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı. Zaqatala Beynəlxalq Hava Limanından Gürcüstanın dövlət başçısını rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

## Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub

□ **Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.**

Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzdirdi, müəllim və şagirdlərlə söhbət etdi.

Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırıldı ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-təربiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söylədilər.

Bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün



zəruri addımlar atılır.

Gürcüstan Prezidentinə məlumat verildi ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadığı kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü

bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 saha xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibeyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı

fəaliyyət göstərir.

Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzuladı.

AZƏRTAC

## Qax şəhərinin qədim “İçəri bazar” tarix-mədəniyyət kompleksi ilə tanışlıq



□ **Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax şəhərinin qədim tarixi hissəsi – “İçəri bazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.**

Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qaxda XVI əsrdən mövcud olan “İçəri bazar” qala qapıları və qala divarları maddi-

mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və

yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarla-

rı, təbii daşlar turistlərin diqqətini daha çox cəlbirir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları Gürcüstan Prezidentinin marağına səbəb oldu. Burada təbii qaynaqlı sənət nümunələri, xalçaçı, toxucu, ağacçıl sənətkarlıq emalatxanaları, Şərq şirniyyatı dükanı, tənərxana fəaliyyət göstərir.

Gürcüstan Prezidentinə məlumat verildi ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmmədın dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.

AZƏRTAC

## Multikulturalizm Mərkəzinin xarici ölkələrdəki filiallarında Xocalı soyqırımına həsr edilən tədbirlər keçirilib

□ **Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu universitetlərdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.**

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açılıb. Xocalı faciəsi Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib. Keçirilən toplantılarda bu soyqırımın törətməsi şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib.

Mərkəzin Drezden filialında bu çərçivədə iki tədbir keçirilib. Tədbirlərdə

qeyd olunub ki, Xocalı Azərbaycan xalqının qəlbində sağlalmaz yaradır. Hər iki görüşdə səslənən məruzələrdə Xocalı həqiqətləri qonaqlara Dağlıq Qarabağdakı münafişə fonunda bir kulminasiya nöqtəsi kimi çatdırılıb. Qeyd etmək lazımdır ki, alman əhalisi Dağlıq Qarabağ münafişəsini unutmayıb, lakin Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin nəticələri haqda çox az məlumatlıdır. Ona görə də müharibə nəticəsində həyata keçirilən etnik təmizləmə və ərazi dəyişiklikləri, eləcə də bu günə qədər Azərbaycan xalqının yaşadığı acılar və aldığı zərbələr barədə dolğun məlumat vermək vacibdir. Xüsusilə, hər il fevral ayın-



da Drezdendə 1945-ci ildə yaşananlar xatırlanarkən, Xocalı soyqırımını anmaq və onunla paralellər aparmaq, hadisələri daha aydın və təsirli şəkildə çatdırmaq imkan verir. Nəticə isə eynidir. Müharibə heç bir problemin həlli deyil. Müharibə həmişə günahsız insanların böyük əzabı deməkdir.

Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da xalqımızın dərdinə şərik olub. Dünyanın bir sıra ölkələrinin qanunve-

rici orqanlarında Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.

Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, Bolqarıstan və ABŞ-da filialları fəaliyyət göstərir.

# Xocalı faciəsi qurbanlarının xatirəsi Rumıniyada dərin ehtiramla anılıb



Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında anım mərasimi keçirilib. Tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, nümayəndələri, ziyalılar, universitetlərin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə heyətlərinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimini giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla yüzlərlə günahsız dinc əhaliyə qarşı ən qəddar cinayətlər törədiblər.

Səfir bildirib ki, erməni millətçilərinin "böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətlam nəticəsində 106-sı qadın, 63-ü uşaq

və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günəqədər naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.

Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsubiyyətinə görə insanları məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir qeyd edib ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin

təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral Xocalı soyqırımı günü elan edildi.

Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanınması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində "Xocalıya ədalət!" kampaniyası

çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, eləcə də ABŞ-in 20-dən çox ştatının qa-

nunverici orqanı Xocalı qətlamının soyqırımı olduğunu təsdiq ediblər.

Səfir hər il Xocalı soyqırımının ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunduğunu bildirib. Diplomat diqqətə çatdırıb ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ən sıralarında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduğu ümumxalq yürüşü keçirilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Əli Həsənov qeyd edib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi beşəri cinayətlər törədiblər. Erməni xalqının bir neçə nəslini milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda təbiiyə edilib, erməni "alim"lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılıb, azərbaycanlılara qarşı kəskin məniyə təcavüz kampaniyası aparılıb.

Prezidentin köməkçisi XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin SSRİ-də yaran-

mış siyasi vəziyyətdən istifadə edərək Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmələrindən, Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlının deportasiya edilməsindən, Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirilməsindən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətindən ətraflı bəhs edib.

Xocalı soyqırımı haqqında danışan Əli Həsənov bildirib ki, bu qətləmi törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkndirmək və torpaqların zorla ələ keçirmək idi. Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Dağlıq Qarabağın hüddulərindən kənara çıxaraq daha 7 rayonu işğal etdi, bir milyona yaxın azərbaycanlın qaçqın və məcburi köçküne çevirdi.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev Xocalı soyqırımının dünyada tanınması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və təcavüzlərin ifşa olunması üçün bütün zəruri addımları atıb, bu istiqamətdə irəli sürülən

ictimai təşəbbüsləri dəstəkləyib. Daha sonra Əli Həsənov son illər geniş vüsət almış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasından bəhs edib, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətin, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrdən danışan Əli Həsənov Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bu qətnamələrdə öz təsbitini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hazırda Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işğalçılıq siyasətini davam etdirir. Bununla yanaşı, dünyadakı erməni diasporu və lobbisi mütemadi olaraq 1915-ci il hadisələrini gündəmə gətirərək Azərbaycan torpaqlarının işğalını, Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini unudurmaq və diqqətdən kənarda saxlamaq istəyir. Ona görə də bu günlərdə həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, diaspor qurumları və ziyalıları öz ölkələrinin rəsmi dövlət orqanlarına hər cür ictimai dəstək verərək Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalına dair digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırımlı, baş verənlərin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin alınmasına çalışmalıdırlar. Azərbaycan və türk diaspor təşkilatları öz çəkişliyini və müstəqilliyini artırımlı, əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər.

Daha sonra çıxış edən Buxarest Dövlət Universitetinin professoru, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan Azərbaycan xalqının uzaq və yaxın keçmişdə öz dövlətinin qurulması və müstəqilliyinin qorunması uğrunda böyük əziyyətlər çəkdiyini deyib. Bildirib ki, Azərbaycanın Cənubi Qaf-

qazın ən zəngin ölkələrindən biri olması, regiondakı strateji əhəmiyyəti bu çətinliklərin əsas səbəbləridir. Professor Azərbaycanın hər zaman böyük imperiyaların diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin müstəqillik tarixindən danışan D.Balan Xocalı soyqırımının yalnız Xocalı şəhərinin günahsız sakinlərinə qarşı deyil, həm də bütünülklə beşəriyyətə, bütün sivilizasiyalara və beynəlxalq aləmə qarşı törədilən soyqırımı olduğunu vurğulayıb.

Sonda çıxış edən "Geopolitika" jurnalının baş redaktoru Vasile Simileanu Azərbaycan xalqına başsağlığı verərək bildirib ki, rəhbərlik etdiyi "Topform" nəşriyyatı tərəfindən Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının həqiqətlərini təbliğ edən bir sıra kitablar çap edilib. O cümlədən Azərbaycan xalqının müstəqillik tarixi, İrəvan xanlığı, Rumıniya və Azərbaycan arasında münasibətlərə dair kitablar da işıq üzü görüb. Bütün bu nəşrlər rumın cəmiyyətində dost, qardaş Azərbaycan xalqının tarixini dərinlən başa düşməyə fürsət yaradıb. Xocalı faciəsinə toxunan V.Simileanu beşəriyyətə qarşı törədilən bu cinayətin təşkilatçılarının tezliklə cəzalarını alacaqlarına əmin olduğunu və Cənubi Qafqazı hər zaman sülh içində görmək istədiyini vurğulayıb.

Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" adlı film nümayiş olunub.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan sifrisi açılıb. Xocalıda törədilən vəhşilikləri əks etdirən fotoşəkillər və xarici ölkələrin nüfuzlu nəşrlərində bu faciə barədə dərc edilmiş materiallar, rumın, ingilis və digər dillərdə broşürlər, kitablar, CD-lər, məqalələr tədbir iştirakçılarının marağına səbəb olub.

**İqbal HACIYEV**  
**AZƏRTAC-ın xüsusi müxbiri**

Buxarest



## Yaxın gələcəkdə Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq

□ **ATƏT-in fəaliyyətində olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib ki, yaxın gələcəkdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq.**

M.Layçak qeyd edib: "Slovakiyanın Baş naziri Piter Pelleqrini 2018-ci ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Bakıda səfirliyimizin açılmasında maraqlı olduğumuzu təsdiq

etdi. Hesab edirəm ki, səfirliyimiz yaxın gələcəkdə açılacaq".

ATƏT sədri iki ölkə arasında vizasız rejimin tətbiqi imkanlarının da danışıb: "Slovakiya Avropa İttifaqı-

nın üzv dövləti kimi Aİ-nin ümumi viza siyasətinə malikdir. Belə olan halda biz ölkələrimiz arasında vizasız rejimin tətbiqi üzrə fərdi ikitərəfli razılaşma əldə edə bilərik. Ümumiyyətlə, Slovakiya vizasız rejimin yaradılması üzrə səyləri dəstəkləyir".

"Xalq qəzeti"

## ATƏT ehtiyatlı nikbinlik nümayiş etdirir

O qeyd edib ki, inklüziv proseslər böyük ehtimalla real, möhkəm sülhə və sabitliyə gətirib çıxaracaq: "Son zamanlarda biz irəliləyiş əlamətləri görürük və bununla bağlı ehtiyatlı nikbinlik nümayiş etdiririk. Qoşunların təmas xəttində və dövlət sərhədləri boyunca qurbanların sayı azalıb. Biz Yerevanla Bakı arasında yüksək səviyyədə dialoqun müntəzəm xarakterini müşahidə edirik. Bütün bu hadisələrin nəticəsi ATƏT məkanında sabitliyin yüksəlməsinə yol açır".

M.Layçak bildirib ki, Slovakiya təşkilatda sədrliyi müddətində münaqişənin danışıqlar yolu ilə dinc və dayanıqlı nizamlanmasına sadiqdir: "Mən yenidən Anji Kəspşiki münaqişə üzrə öz şəxsi nümayəndəm təyin etmişəm. Biz Minsk prosesinə inanırıq və onun uğuru üçün lazımi dəstəyi

**H əlli uzanmış münaqişənin nizamlanması regional kontekstdə sabitlik, fəal dialoq və cəmiyyətlərin irəli addımlamağa hazır olmasını tələb edən mürəkkəb məsələdir. Bunu Trendə özəl müsahibəsində ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.**

veririk. Mən ATƏT Minsk qrupunun həmsədrliyi ilə sıx təmasdayam və bu yaxınlarda Parisdə xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirmişəm. Onların əhalinin sülhə hazırlanması üçün zəruri addımların atılmasını anlaması

tərəfimizdən dəstəklənməyə layiqdir... ATƏT dialoq, əməkdaşlıq və vasitəçilik üçün platforma təqdim edib və bu, humanitar tələbatla bağlı məsələlərə diqqət ayırmağa kömək edə bilər. Slovakiyanın ATƏT sədrliyinin prioritetlərindən



bir münaqişənin qarşısının alınması, nizamlanması, vasitəçilik etməsi və mümkün olduğu qədər humanitar fəsadların yumşaldılmasıdır. Mən Ukrayna, Gürcüstan və Moldovaya səfərlərim zamanı çalışıram ki, zərər çəkmiş insanlar beynəlxalq ictimaiyyətin



diqqət mərkəzində olsunlar".

M.Layçak qeyd edib ki, Avropa bazarlarının Azərbaycan qazı ilə təchiz olunmasına istiqamətlənmiş Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir: "Mənə məlum verilib ki, Azərbaycanın energetika sahəsində dövlət proqramları günəş və külək elektrik stansiyaları kimi alternativ enerji mənbələrinin inkişafına yönəlib. Biz alternativ enerji sahəsində təcrübəmizi bölüşməyə hazırıq".

ATƏT sədri bildirib ki, Slovakiya Azərbaycanla iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinə say göstərəcək.

## Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının ilk beşliyinə daxil olub

□ **Çexiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro təşkil edib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 12 faiz çoxdur.**

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert bildirib ki, bu göstərici ilə Çexiya Azərbaycanın böyük ticarət tərəfdaşlarının ilk beşliyinə daxil olub və 9-cu iri xarici investordur.

Diplomat qeyd edib ki, Çexiya Azərbaycana ilk növbədə maşınqayırma məhsulları, avtomobillər və elektronika malları ixrac edir: "Çex



Respublikası və Azərbaycan arasında qarşılıqlı münasibətlər baxımından ötən il cəsarətlə "yeni dinamikanın yaranması il" adlandırmaq olar. Bu yeni

dinamika ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və yeni birgə layihələrin axtarışı üçün əsas yaradır".

**İranın daha 3 peyki təkmilləşdirilməkdədir və 2019-cu ildə kosmosa göndəriləcək**

Bunu İranın Kosmik Agentliyinin direktoru və rabitə və informasiya texnologiyaları nazirinin müavini Morteza Bələri jurnalistlərə verdiyi açıqlamada bildirib.

M.Bələri "Zəfər" (Sensing Satellite) və "Pars 1" məsafədən zondlama peykli və "Nahid 1" "Nahid 2" rabitə peyklerinin orbitdə yer alacağını qeyd edib.

Xatırladaq ki, İran 15 yanvar 2019-cu ildə Pəyam peykini, fevral 6-da başqa

## İran kosmosa 3 peyk göndərəcək

bir peyki kosmosa buraxsa da, onlar orbitdə yer almayıb. ABŞ və Fransa peyklerin orbitə qaldırılması üçün İranın daşıyıcı raketlər buraxmasının beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildiriblər. Buna



cavab olaraq İranın rabitə və yüksək texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi qeyd edib ki,

İranın kosmik proqramı dinc məqsədlərə yönəlib.

"Xalq qəzeti"

# Prezident vətəndaşla bank arasında etimad mühitini bərpa etdi

Bununla belə dünya iqtisadi və maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirləri əhalinin sosial cəhətdən həssas qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc alan vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına, eyni zamanda, bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına gətirib çıxarır.

Son illərdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf təmplirlərinin gətirdikcə artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb.

Prezident yanında keçirilən iqtisadi və sosial məsələlərə bağlı müşavirədə bu barədə ətraflı danışan dövlətimizin başçısı İlham Əliyev bildirib ki, problemli kreditlərlə əlaqədar hökumət üzvlərinə müvafiq göstərişlər verilib. Bu istiqamətdə ötən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır: "Bilirəm ki, Milli Məclisdə də bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməkə əsas



**A**zərbaycanda əhalinin rifahını daha da yüksəltmək, insanların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetləri sırasında mühüm yer tutur. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsini yaxşılaşdırma, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasına, yoxsulluq səviyyəsini daha da azalmasına öz müsbət təsirini göstərir.

vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir".

Azərbaycan Prezidenti müşavirədə daha sonra vurğulayıb ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq müəyyən nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik, tezliklə vaxtı keçmiş kreditlər üzrə problem öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək.

Dövlətimizin başçısı çox keçmədi ki, bu vədəinə də sadiqliyini təsdiqlədi.

Fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman bunun bariz ifadəsidir.

Fərmanda nəzərdə tutulan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı mənatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə, Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun şəkildə dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq mənatla ödənilməsi qərara alınıb.

Ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə

prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək.

Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği isə 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq.

Mərkəzi Bank adı çəkilən fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturalizasiya məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müdaxiləsi sayəsində,

V.BAYRAMOV,  
"Xalq qəzeti"

Ölkəmizdə əhalinin həyat səviyyəsini yüksəldilməsi, sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Son vaxtlar dövlət başçısının bu istiqamətdə qəbul etdiyi qərarlar, imzaladığı sərəncam və fərmanların hər biri əhaliyə böyük səvinc bəxş edir. Çünki bütün bunların əsasında insan amili təşkil edir. Əhalinin rifah halının yüksəldilməsi məqsədilə ardıcıl surətdə həyata keçirilən tədbirlər, iqtisadi və institusional islahatlar, yeni idarə etmə sistemində keçid vətəndaşların yaşayış səviyyəsini daha da yaxşılaşdırır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artmasını təmin edir, yoxsulluq səviyyəsini daha da azalmasına zəmin yaradır.



## Vətəndaşların kredit problemi öz həllini tapdı

Prezident İlham Əliyevin ölkədə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalaması bu istiqamətdə daha bir qətiyyətli addım oldu.

**Milli Məclisin deputatı Rüstəm XƏLİLOV bu fərmanı yüksək qiymətləndirərək dedi:**

— Neçə il idi ki, əhalini narahat edən məsələlərdən biri də problemli kreditlərin yığılıb qalması və öz həllini tapmaması idi. Banklarla vətəndaşlar arasında yaranan narazılıq gətirdikcə daha da gərginləşirdi. Azərbaycanda manatın məzənnəsinin dəyişməsinə sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi. Banklarda problemli kreditlərin həcmi artması son dövrlərdə ciddi narahatlıq doğurmağa başlamışdı. Bu tendensiyanın bir çox səbəbləri var. Hesab edirəm ki, əsas

səbəblərdən biri problemli kreditlərin yığılması üçün düzgün aparılmamasıdır. Təəssüflə qeyd etməliyəm ki, problemli kreditlərin idarə edilməsi sahəsində çox ciddi problemlər mövcuddur. Bu sahədə təkmilləşdirmələr çox ləng aparılır, əksər hallarda isə nəticəsiz olurdu.

Banklar müştəri ilə danışıq imkanları tam tükənməmiş müştəriyə məhkəməyə verirdi. Bu halda müştərilər, təbii ki, onları məhkəməyə verən banklardan narazı qalır və krediti ödəməmək üçün yollar axtarırdı. Müştəri, hətta məhkəməyə göndərilə belə, onunla ünsiyyət kəsilməməli, istənilən vaxt məhkəmənin dayandırılmasının mümkün olduğunu izah edilməli idi. Lakin bütün bunların əvəzində banklar nəyin bahasına olursa-olsun, veridyi krediti geri almağa çalışırdı. Bu gün bütün məhkəmələrdə müştəri – bank çəkilməsi ilə əlaqədar yüzlərlə şikayət ərizəsi var. Həmişə xalqa

arxa-dayaq olan möhtərəm Prezidentimizin bu günlərdə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalaması bu məsələlərə birləşikliyi son qoydu. Bununla da vətəndaşların kredit problemi öz həllini tapdı. Özü də əhalinin xeyrinə. Son vaxtlar imzalanan sosialyönümlü fərman və sərəncamlar təsdiqləyir ki, dövlət başçısının qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Prezident İlham Əliyev sözüne bütöv lider nümunəsi nümayiş etdirdi.

Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəllərdən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır.

**Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"**

## Prezident növbəti dəfə göstərdi ki, dövlət xalq üçündür

□ Fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi və sosial məsələlərə bağlı müşavirədə dövlət başçımızın problemli kreditlər məsələsinin həlli ilə bağlı verdiyi proqnozun nəticələrini çox gözəlməli olmadıq. Artıq həmin məsələnin həlli ilə bağlı fərman imzalanıb.



Dövlət başçımızın dünən – fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın preampulasında qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Qeyd edilir ki, global iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

Ölkədə həyata keçirilən hərtərəfli islahatlar nəticəsində dövlətin iqtisadi imkanları nəzərcarpcacaq dərəcədə yaxşılaşmış, bunun nəticəsində isə əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaranmışdır.

Odur ki, dövlət başçımız dünyə bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzlaşdığı maliyyə itkiləsin qarşılaşmaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Nazirlər Kabinetinə, Mərkəzi Banka, Azərbaycan Respublikasının Maliyyə

Bazarlarına Nəzarət Palatasına, banklara və müvafiq dövlət qurumlarına xüsusi tapşırıqlar vermişdir.

Fərmanın 5-ci bəndində göstərilir: "Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturalizasiya məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müdaxiləsi sayəsində, banklara 682 000 000 (altı yüz səksən iki milyon) manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.

Bu, o deməkdir ki, dövlət başçısı ölkə vətəndaşlarının banklara borclarının bir hissəsini ödəmək üçün büdcədən 682 milyon manat vəsait ayrılmasına göstəriş verir. Yeni hələ 2003-cü ildə – prezidentliyə namizəd olduğu dövrdə "Xalq mənə etimad göstərsə, mən bütün azərbaycanlıları, ölkənin hər bir vətəndaşını Prezident olacağam" – deyəən cənab İlham Əliyev bu fərmanla belkə də yüzüncü dəfə həmin tezisni həqiqət olduğunu sübut etdi.

**İbrahimxəlil İBRAHİMOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti**

## Problemli kreditlərlə bağlı fərman nə qədər vətəndaşı əhatə edəcək?

İcraçı direktor bildirib ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: "Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox ola bilməz." V.Qasımlı qeyd edib ki, Prezident fərmanının sosial əhəmiyyəti



**A**zərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı 800 min nəfəri əhatə edəcək. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Vüsal Qasımlı bildirib ki, bu məqsədlər üçün dövlət 700 milyon manatdan çox vəsait ayıracaq. Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb: "2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) və 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirmə olacaq. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur."

kifayət qədər yüksəkdir: "Belə ki, Fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək."

V.Qasımlının sözlərinə görə fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: "10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000

(on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturalizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin



qarşısını almaq məqsədilə ayrılmiş kreditin hesabına banklara, onların müdaxiləsi sayəsində 215 milyon ABŞ dolları dəyərində xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq."

V.Qasımlı deyib ki, Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, həmçinin əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb: "Problemli kreditlərin həlli Prezident İlham Əliyevin apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. 2019-cu il Azərbaycanda sosial rifah ilidir."



rilması istiqamətində atdığı bu inqilabi addım da əhali tərəfindən yüksək qiymətləndirilir. Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzlaşdıqları maliyyə itkilərini qarşılaşmaq məqsədi daşıyır. Bununla da Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini bir daha nümayiş etdirdi.

**Teymur ZEYNALOV, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent**

## Prezident İlham Əliyev problemli kreditlər məsələsinə də son qoydu

□ Dünən Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Sənəddə bildirilir ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr tarixli devalvasiyalarla bağlı ayrıca bəndlər nəzərdə tutulub. Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0,27 qəpik idisə, son fərmanla onun 0,25 qəpiki silinir. İkinci devalvasiyadan sonra artan hissə 0,92 qəpik olmuşdusa, onun da 0,60 qəpiki silinir. Kreditlərin borc hissəsi olduğu kimi qalır, əsasən borcun artan hissəsinə güzəşt tətbiq edilir.

Eyni zamanda, bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq olaraq 682 milyon manat və 282 milyon manat

vəsait ayrılır ki, bank sisteminə faiz dərəcələri aşağı salınsın, kapitallaşma təmin olunsun, banklar normal fəaliyyət göstərsin. Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restrukturalizasiya ediləcək - yeni şərtlər dəyişdiriləcək. Tutaq ki, 2015-cü ilin yanvarında vətəndaş 0,78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılaşmaq üçün 5000 dollara

görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənilir. Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bankın da banklara illik 0,5 faizlə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur. Güzəşt üçün başlanğıc tarix 2012-ci il yanvarın 1-i, son tarix 2019-cu il fevralın 28-i götürülür.

Bundan əlavə, problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılması nəzərdə tutulur. Məhkəmələrdə problemli kreditlərlə bağlı minlərlə işə baxılmış, bəzi hallarda insanlar həftə həbs cəzası almışdılar. O işlərin hamısı geri çəkiləcək. Bunun üçün müvafiq qurumlara göstərişlər verilir.

Prezident İlham Əliyevin sadə vətəndaşların rifah halının yaxşılaşdır-

## Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində

Azərbaycan məktəbliləri Moskvada keçirilən Beynəlxalq Qış Kompüter Məktəbində iştirak edirlər. Təhsil Nazirliyindən bildirilib ki, avqustun 4-dən 11-dək Bakıda keçiriləcək XXXI Beynəlxalq İnformatika Olimpiadısına hazırlıq çərçivəsində baş tutan səfərdə ölkəmizi 6 şagird təmsil edir. Məktəblilərimiz dünyanın digər ölkələrindən gələn hamıyaşdılarla birgə beynəlxalq mütəxəssislərin dərslərini dinləyir və müxtəlif yarışlarda iştirak edirlər.

İnformatika fənni üzrə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telecom"un

**M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"**



Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir.

Beynəlxalq qış kompüter maktəbi martın 6-dək davam edəcək.



## “Balaca şahzadə” Dövlət Musiqili Teatrının səhnəsində

□ **Fevralın 28-də Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premýerası olub.**

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premýerasına baxıb.

Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssürlərini bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıl-



dığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. “Tamaşanın ərsəyə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun

öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premýerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premýerasına toplaşmışıq”, - deyə o qeyd edib.

Səhnə əsərinin süjet xəttində balaca şahzadənin

müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklerin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbədicə rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sin-tezi, həm də sənət ocağının

səhnəsində daha bir yeni-likdir.

Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaçı isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru – adı “Qızıl kitab”a yazılan Prezident təqaüdüçüsü Atila Məmmədov və Rəhif Məmmədov canlandırdılar. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hü-

seyin Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vəqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

## Mixail ZABELİN: Soyqırımı qurbanlarının anim mərasimində iştirak etmiş rusiyalı siyasətçilərə və deputatlara irad bildirmək anlaşılası məsələ deyil

□ **Fevralın 28-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası dostluq qrupunun üzvü Mixail Zabelin Rusiya Federal Məclisinin Federasiya Şurasında Ermənistan parlamenti sədrinin çıxışı ilə əlaqədar bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: Fevralın 26-da Azərbaycanda ölkə tarixinin ən hüznü günlərindən biri – Xocalı şəhərinin erməni terrorçuları tərəfindən yerlə-yeksan edilməsinin 27-ci ildönümü qeyd edilib.**

Minlərlə insan öz evindən qovulub, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib.

Səkkiz ailə tamamilə məhv edilib. İyirmidən çox ailənin hərəsindən yalnız bir nəfər sağ qalıb. 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Bir sıra ölkələr bu faciəni Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.

Fevralın 26-da Bakıda Xocalı soyqırımı abidəsinə ənənəvi ümumxalq yürüşü keçirilib. Ənənəyə görə, bu yürüşdə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin nümayəndələri – gələcəkdə buna oxşar faciələrin təkrarlanmasının qarşısını almağı zəruri hesab edən hər kəs iştirak edir.

Buiki yürüşün iştirakçıları arasında Rusiya nümayəndələri, o cümlədən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Rusiya Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Dövlət Dumasının deputatları Oksana Puşkina, Olimpiya çempionu İrina Rodnina və başqaları da vardı.

İndi Ermənistan hakimiyyət orqanlarının rəsmi nümayəndələri, o cümlədən bu ölkənin Rusiya Federasiyasındakı səfiri və Ermənistan parlamentinin sədri inciklik bildirir və onlara iradlarını təqdim edirlər.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan tribundan çıxışında bəyan edib ki, o, “təəssüflə qeyd etməyə məcburdur ki, ölkəmiz arasında qarşılıqlı müttəfiqlik əlaqələrinin yüksək səviyyəsinə, həmçinin Rusiya tərəfinin Qarabağ münaqiçəsinin dinc yolla hələinə yönəlmiş ardıcıl



səylərinə baxmayaraq, bəzi rusiyalı həmkarlarımız dünən Bakıda keçirilən, regionda davamlı sülhün və sabitliyin pozulmasına yönələn, açıq-aşkar anti-erməni aksiyada iştirak ediblər”.

Ermənistanın RF-dəki səfiri Vardan Toqanyan da onun sözlünə qüvvət verir. O, öz diplomatik missiyası adından belə bir bəyanat yayıb: “Biz Bakıda keçirilən, açıq-aşkar anti-erməni xarakterli daşıyan və regionda etimad ab-havasını pozmaq məqsədilə istifadə olunan yürüşdə rusiyalı parlamentarilərin iştirakına görə hiddətlənmişik”.

Nə deyək, gəlin, məsələni araşdıraq. Açıq, vicdanla və umuküsusüz.

İrina Rodnina, Oksana Puşkina, Dmitri Savelyev və başqalarının iştirak etdiyi aksiya əslə “anti-erməni” aksiya deyil – eynilə Xatın, Liditse və Oradur faciələrinin anılması əslə “anti-erməni aksiyası” olmadığı kimi.

Fevralın 26-da Bakıda qəddarlığına görə dəhşətli, əliyalın dinc insanlara bilərəkdən kütləvi şəkildə divan tutulmasının qurbanlarının xatirəsi yad edilib. Bu insanların yeganə “təqsiri” bu idi ki, onlar erməni kimi doğulmayıblar, amma ermənilərin göz dikdikləri torpaqda yaşayırdılar.

Ermənistanın sabiq prezidenti, həmin illərdə “səhra komandiri” olmuş Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaal ilə söhbətində lovğalanaaraq deyib: “Xocalı hadisələrinə qədr azərbaycanlılar düşündürüldü ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi ardan qaldıra bildik. Məsələ belə olub”.

Bunun məhz necə olduğunu təsdiqləyən çoxsaylı sübutlar var. Onlardan yalnız birini göstərim: “O dəhşətli mənzərəni heç vaxt unutmaram. Təpədən dırnağa silahlanmış möhkəm bədənli erməni oğlanlar qalın qarın üstü ilə qaçısan köməkşiz qadınlara və uşaqlara atəş açırlar”. Bu sözləri Xocalı sakini, milliyətcə rus olan Sergey Bondarev deyib.

2018-ci ilin yazında xalq iğtişaları nəticəsində Serj Sarkisyan rejimi devrildəndə çoxları, o cümlədən bu sətirlərin müəllifi də ümid edirdi ki, indi Ermənistanda hakimiyyətə gələn yeni insanlar heç olmasa şəxsən bu cür cinayətlərin iştirakçıları olmayıblar.

Lakin Mirzoyanın və Toqanyanın indiki bəyanatları göstərir ki, bizim o vaxtkı nikbinliyimiz həddən artıq mübalığe imiş.

Gəlin realist olaq: dünyanın 16 ölkəsinin parlamentinin soyqırımı kimi tanıdığı hadisənin – dinc əhəlinin kütləvi şəkildə qırılması qurbanlarının anim mərasimində iştirak etmiş rusiyalı siyasətçilərə və deputatlara iradlar bildirmək anlaşılası məsələ deyil.

Üstəlik, “regionda davamlı sülhün və sabitliyin pozulması” barədə mühakimələr eşitmək təəccüblüdür.

Bunu belə başa düşmək olarmı ki, yuxarıda adlarını çəkdiyim cənabların fikrincə, “regionda sülhə və sabitliyə” gedən yol dinc əhaliyə vəhşicəsinə divan tutulmasından keçir?!

Xatırlatmağa məcburam: regionda sülhün və sabitliyin pozulmasına səbəb, ilk növbədə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməkdən imtina etməsidir. Yeri gəlmişkən, həmin qətnamələrin lehinə Rusiya da səs verib. Bu qətnamələr erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bildirməkdən əvvəl öz əməllərini araşdırmalı idilər. O cümlədən yada salmalı idilər ki, Yerevanın mərkəzində, hökumət binaları yerləşən məhəllədə hərbi cinayətkar, Hitlerin əlaltısı Qaregin Nijdeye heykəl qoyulub.

Onu yada salmalı idilər ki, Yerevanda ictimai həyatın bütün sahələrindən və ilk növbədə, təhsil sahəsindən rus dilinin planlı şəkildə sıxışdırılması siyasəti davam edir. Ermənistanda rus dilində təhsil almağa praktiki olaraq imkan yoxdur.

Bu yaxınlarda isə orada “Çto? Qde? Koqda?” adlı sonuncu “rusdill” televiziya verilişi bağlanmış.

İndi həmin veriliş yalnız erməni dilində efir çıxacaq. Nəhayət, lap yaxın vaxtlarda Ermənistanda növbəti “CampCamp” seminarı keçiriləcək. Həmin seminarlarda MDB ölkələrindən olan gənc “müxalifətlərə” Amerikanın pulları hesabına “rəngli inqilabları” necə təşkil etməyi öyrədirlər.

Sonda sadə bir həqiqəti xatırladaq: müttəfiqlik münasibətləri heç də o demək deyildir ki, heç kəs öz müttəfiqini heç vaxt tersinə sığallamayacaq. Xüsusən Xocalı faciəsi kimi hiddətləndirici hadisələrdən söhbət gedəndə.

Daha bir məsələ: Rusiyanın paytaxtı Yerevanda yox, Moskvada yerləşir”.

## Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu CƏDVƏLİ

| Mərkəzi icra hakimiyyəti orqanı                                                          | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar                                                 |
|------------------------------------------------------------------------------------------|------------|---------------------------|--------------------------------------------------------------------------------|
| Hicran HÜSEYNOVA<br>Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri        | 01         | Göyçay                    | Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Zərdab                                          |
| Fikrət MƏMMƏDOV<br>ədliliyyə naziri                                                      | 07         | İmişli                    | İmişli, Sabirabad, Saatlı                                                      |
| Əbülfəs QARAYEV<br>mədəniyyət naziri                                                     | 11         | Cəbrayıl (Cocuq Mərcanlı) | Cəbrayıl (Cocuq Mərcanlı), Beyləqan, Füzuli, İmişli, Xocavənd                  |
| Mübariz QURBANLI<br>Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri                     | 12         | Şamaxı                    | Şamaxı, Ağsu, İsmayilli, Qobustan                                              |
| Arzu RƏHİMOV<br>Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi        | 14         | Göyçay                    | Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş, Ucar                             |
| Zakir Qaralov<br>Baş prokuror                                                            | 15         | Biləsuvar                 | Biləsuvar, Cəlilabad, İmişli, Neftçala, Cəbrayıl                               |
| Sahil BABAYEV<br>əmək və əhalinin sosial müdafiəsi naziri                                | 15         | Ağdaş                     | Ağdaş, Mingəçevir, Naftalan, Yevlax, Goranboy, Xocalı                          |
| Kəmaləddin HEYDƏROV<br>fövqəladə hallar naziri                                           | 15         | Quba                      | Quba, Qusar, Xaçmaz, Şabran, Siyazan                                           |
| Şahin MUSTAFAYEV<br>iqtisadiyyat naziri                                                  | 15         | Balakən                   | Balakən, Zaqatala, Qax                                                         |
| İnam KƏRİMOV<br>kənd təsərrüfatı naziri                                                  | 15         | Qazax                     | Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən                               |
| Ramin QULUZADƏ<br>neqliyyat, rabitə və yüksək texnologiyalar naziri                      | 15         | Şabran                    | Şabran, Quba, Qusar, Xaçmaz, Siyazan                                           |
| Oqtay ŞİRƏLİYEV<br>səhiyyə naziri                                                        | 15         | Kürdəmir                  | Kürdəmir, Hacıqabul, Ağsu, Zərdab, Ucar                                        |
| Ceyhun BAYRAMOV<br>təhsil naziri                                                         | 15         | Ağcabədi                  | Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Laçın                               |
| Mikayıl CABBAROV<br>vergilər naziri                                                      | 15         | Lənkəran                  | Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar               |
| Kerem HƏSƏNOV<br>Əmlak Məsələləri Dövlət Komitəsinin sədri                               | 15         | İmişli                    | İmişli, Beyləqan, Ağcabədi, Füzuli                                             |
| Rövşən RZAYEV<br>Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri | 15         | Yevlax                    | Yevlax, Mingəçevir                                                             |
| Məleykə ABBASZADƏ<br>Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri               | 15         | Ucar                      | Ucar, Göyçay, Kürdəmir, Ağsu                                                   |
| Muxtar BABAYEV<br>ekologiya və təbii sərvətlər naziri                                    | 29         | Ağsu                      | Ağsu, Kürdəmir, Ucar, Göyçay, Şamaxı, Qobustan                                 |
| Azad RƏHİMOV<br>gənclər və idman naziri                                                  | 29         | Mingəçevir                | Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Ağsu |
| Səfər MEHDİYEV<br>Dövlət Gömrük Komitəsinin sədri                                        | 30         | Göyçay                    | Göyçay, Ucar, Zərdab, Kürdəmir                                                 |

**Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.**

## Binəqədidə “Talassemiyaşız həyat naminə” adlı konfrans və qanvermə aksiyası keçirilib

□ **Heydər Əliyev Fondu, Talassemiya Mərkəzi, Gənclər və İdman Nazirliyi, habelə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı Gənclər Evində “Talassemiyaşız həyat naminə” elmi-kütləvi konfrans keçirilib.**

Konfransın açılışında Gənclər və İdman Nazirliyinin sağlamlıq departamenti təşkilatı və sosial proqramlar sektorunun müdiri Nərin Aslanbəyova, rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Ramin Bayramlı çıxış edərək ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışdı.

Onu yada salmalı idilər ki, Yerevanda ictimai həyatın bütün sahələrindən və ilk növbədə, təhsil sahəsindən rus dilinin planlı şəkildə sıxışdırılması siyasəti davam edir. Ermənistanda rus dilində təhsil almağa praktiki olaraq imkan yoxdur.



Binəqədidə “Talassemiyaşız həyat naminə” adlı konfrans və qanvermə aksiyası keçirilib. Talassemiyaşız həyat naminə adlı konfrans və qanvermə aksiyası keçirilib. Talassemiyaşız həyat naminə adlı konfrans və qanvermə aksiyası keçirilib.

Binəqədidə “Talassemiyaşız həyat naminə” adlı konfrans və qanvermə aksiyası keçirilib. Talassemiyaşız həyat naminə adlı konfrans və qanvermə aksiyası keçirilib. Talassemiyaşız həyat naminə adlı konfrans və qanvermə aksiyası keçirilib.

Binəqədidə “Talassemiyaşız həyat naminə” adlı konfrans və qanvermə aksiyası keçirilib. Talassemiyaşız həyat naminə adlı konfrans və qanvermə aksiyası keçirilib. Talassemiyaşız həyat naminə adlı konfrans və qanvermə aksiyası keçirilib.

**V.BAYRAMOV,  
“Xalq qəzeti”**

# XOCALI soyqırımının tanınması beynəlxalq siyasətdə ədalət, humanizm prinsiplərinə sadıqlıq göstəricisidir

Mübariz Qurbanlı,  
Dini Qurumlarla İş üzrə  
Dövlət Komitəsinin sədri:



– 27 il əvvəl Xocalıda törədilən kütləvi qırğın və vəhşilik əməlləri insanlıq əleyhinə cinayətdir. Tarixi ədalətin məntiqi və hökmü bu qətləmin cinayətkarlarını cəzalandırmağı tələb edir. Xocalı soyqırımını törədənlər də bu cinayətə görə cavab verməli olacaqlar. İllər keçdikcə Xocalı qırğınının dünyanın hər yerindən görünən amansız mənzərəsi bu həqiqətə zərrə qədər şübhə yeri qoymur. Xocalı soyqırımının baş qatillərinin İrəvanda ali hakimiyyətə yüksəldilməsinin Ermənistanı necə bir uquruma aparması, nəhayət, bu ölkədə yavaş-yavaş dərk olunmağa başlanıb. Həmin siyasətəz cəlladlar erməni tarixinə Xocalı soyqırımını kimi əbədi lənət hədəfi olan qanlı bir səhifə yazmışlar.

Şübhəsiz, bir gün faşizm taununa yoluxdurulmuş ermənilər nə vaxtsa bu beladan qurtarıb vicdanlarına vurulmuş qanlı ləkənin fərqi olacaqlar. Erməni xalqının gələcək yolu bu başçı cinayətin etirafından asılı olacaq. Hələlik isə tarixlərdən keçib gəlmiş başçı ədalətin qarşılaşılınmaz məntiqi bizi inandırır ki, dinc bir şəhəri yalnız onun heç bir günahı olmayan əhali düşmənin sayıldığına görə Yer üzündən silinlər təzliklə cəzalarına çatacaqlar.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ötən illərdə ölkəmizdə ciddi işlər görüldü və genişmiqyaslı kampaniya bu gün də davam edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə son bir əsrdə ermənilərin xalqımıza qarşı törətdiyi davamlı soyqırımına, eləcə də Xocalı qətləminə hüquqi-siyasi qiymət verilib. Xocalı soyqırımının dünyaya çatdırılmasında və ona siyasi qiymətin coğrafiyasının genişləndirilməsində Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti ciddi dəyişikliklər yaradıb. Erməni silahlı birləşmələrinin 27 il əvvəl azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının beynəlxalq aləmdə daha geniş tanıtılmasına qətiyyətlə davam etdirilməlidir.

Bugünkü ümumxalq yürüşü isə son illərdə ölkəmizdə keçirilən ikinci belə ümumxalq aksiyasıdır. Bu yürüş xalqımızın öz dövləti, rəhbəri

## Dünyanın sabahı insanlıq əleyhinə cinayətlərə göz yumulması təhlükəsindən xilas edilməlidir



**Xocalı** yürüşünün ön sıralarında rəsmi şəxslər, ictimai xadimlər, tanınmış ziyalılar və siyasətçilər addımlayırdılar. Aksiyanı işıqlandıran çoxsaylı jurnalistlər boyu onlarla həmsöhbət olur, ayaqüstü müsahibələr alırdılar. Verilən cavablarda şəhərin mərkəzi hissəsinin küçə və meydanlarından gur sel kimi axışmış gələn, önündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın addımladığı nəhəng izdihamın qəlbindəki ortaq duyğu-düşüncələr ifadə olunurdu. Ölkədə nüfuzlu söz sahibi olan müsahiblərimiz bu məzmunlu açıqlamalarda bildirdilər:

İlə necə möhtəşəm vəhdət təşkil etdiyini bir daha dünyaya, elə ermənilərə də nümayiş etdirir. Bugünkü ümumxalq yürüşü bu iradəni və gücü bir daha dünyaya göstərdi. Xocalıya ədalət tələb edən xalqımız bu sarsılmaz birliyi ilə düşmənlərimizə növbəti bir ciddi mesaj çatdırdı.

Qoy əlləri xalqımızın qanına batmış ermənilər və onların havadarları bilsinlər ki, bir çağırışı ilə yüz minlərlə soydaşımız Xocalı qurbanlarının anım yürüşünə qoşan Prezident İlham Əliyev bir əmri ilə ordumuza və xalqımızı həlledici Qarabağ savaşına qaldıra bilər.

**Elmira Axundova,**  
**Milli Məclisin deputatı,**  
**Xalq yazıçısı:**



– Xocalı soyqırımı və digər hərbi-siyasi cinayətlər təcavüzkar Ermənistan dövlətini qanlı əməlləri ilə dünya miqyasında gözdən salmışdır. Bu, bir həqiqətdir. İmperialist niyyətlərinin həyata keçirmək üçün Ermənistanı şirikləndirib bu böyük oyuna salanlar imkan vermir ki, ermənilər bu həqiqəti anlasınlar. Azərbaycan isə öz haqq işinə güvenir, Ermənistanın qanlı əməllərinin insanlığın üçün təhlükə və qanlı ləkə olduğunu ardıcıl, inamla dünya xalqlarına, haqsevər insanlara çatdırır.

Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev dünya səviyyəsində qətiyyətli siyasət aparır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın gerçəkləşdirdiyi məqsədyönlü tədbirlər, fondun vitse-prezidenti Leyla Əliyevanın başladığı "Xocalıya ədalət" kampaniyası bütün dünyada böyük nəticələr verir. Azərbaycan həqiqətləri dünyaya çatdırılıb və lazımi əks-səda doğurur. Məhz görülmə işlərin nəticəsidir ki, bu gün Xocalı qətləminin soyqırımı siyasətində Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya kimi ölkələr tanıyır və pisləyir. ABŞ-in 20-dən çox ştatı Xocalıda insanların kütləvi surətdə öldürülməsini qətləmin kimi tanıyan sənəd qəbul edib. Xocalı qurbanlarının xatirəsinə 6 ölkədə 10-dək abidə ucaldılıb.

Bu gün siyasi-diplomatik meydanda aparılan Qarabağ savaşımızda əsas hədəflərdən biri Xocalı soyqırımı canlarının cəzalandırılmasına nail olmaqdır. Buvaxtədək görülmüş işlər əsas verir ki, beynəlxalq məhkəməyə müraciət edək və hərbi-siyasi canlının beynəlxalq hüququn mühakiməsinə çıxardırıq. Erməni cəlladların Nürnberq, Haaqası qurulmasa, dünyanın dinc sabahı belə qanıqənlərini artır-çoxalması ilə təhlükədə qala bilər. Bugünlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə keçirilən kütləvi tədbirlər dünya ictimaiyyətinə bu təhlükəni anlatmağa yönəlib.

Bugünkü yürüşün videomənzərəsini, xronikasını, yəqin ki, beynəlxalq aləm diqqətlə izləyir. Qoy onlar bilsinlər ki, bugünkü yürüşə çıxanların sayı bundan on dəfələrlə çox ola bilər. Təşkilatçılar yürüş marşrutunun imkanları baxımından bu qədər insanın iştirakına şərait yaradıb. Bakı yürüşünə azərbaycanlıların yaşadığı ölkələrdə, şəhər və rayonlarımızda keçirilən aksiya və anım mərasimlərini də əlavə etsək, görürük ki, Xocalıya ədalət tələb edənlər 50 milyonluq soydaşlarımızın hamısını əhatə edir. Beynəlxalq aləm bu həqiqəti görməli, ona sayğı ilə yanaşmalıdır. Dünyanın sabahı insanlıq əleyhinə cinayətlərə göz yumulması təhlükəsindən xilas edilməlidir.

**Bextiyar Əliyev,**  
**Milli Məclisin deputatı,**  
**AMEA-nın müxbir üzvü,**  
**professor:**



– Ötən 27 ildə xalqımızın Xocalı dərdi zərrə qədər də qaşıqlanmayıb. Çünki bu soyqırımı törədənlər cəzalandırılmayıb, torpaqlarımız hələ də işğal altındadır. Xocalı qırğını, haqlı olaraq, bədi düşüncədə qanı axan yaramıza bənzədilir. Siyasi-hüquqi anlamda isə Xocalı soyqırımının əks-sədası dünyanın hər yerinə insanlığa qarşı törədilmiş ən ağır

cinayətlərdən biri kimi yayılıb. Bu anlamda günün tələbi budur ki, Xocalı soyqırımını törədənlərin başında duran sarkisyanlar, koçaryanlar, gec də olsa, bu cinayətə görə cavab verməlidirlər.

Bu faciəyə qiymət vermək dünya siyasətində insan haqlarına, humanizm prinsiplərinə sadıqlıq göstəricisinə çevilib. Bir də görsən ki, Azərbaycandan çox-çox uzaq bir ölkənin siyasi dairələri və parlamentləri Xocalı qırğınının dəhşətlərinə biganə qalmayıb, onun ermənilər tərəfindən törədilmiş soyqırımı olduğunu təsdiqləyirlər. Ötən 27 ildə bu qırğının soyqırımı olduğunu bilə-bilə susan ermənipərəst dövlətlərin, güc mərkəzlərinin mövqeləri isə onların daim haray saldıqları insan haqları normaları ilə qətiyyətlə bir araya sığmır. Bu, beynəlxalq siyasətdə bədnamliq gətirdikcə açıq-aşkar görünən ikili standartların başçı belaya çevrilməsindən xəbər verir.

Bu gün öndə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın addımladığı nəhəng insan seli – Xocalı harayı ilə dünyaya ünvanlanmış ümumxalq yürüşü bir daha dünyaya göstərdi ki, Xocalı ağrısı, Qarabağ itkisi illər keçsə də Azərbaycan xalqını daha çox göynədir, daha artıq kükrədir, qəti addımlar atmağa doğru aparır. Dünya bilməlidir ki, bu insan selinin kiçik bir hissəsinin artıq dəmir zənci qüvvəsinə çevrilmiş Silahlı Qüvvələrimizə qoşulub Qarabağa yönəlməsi kifayətdir ki, mənfur ermənilər torpaqlarımızdan süpürüldü atılın, təcavüzkarın başı əzilsin.

Əfsus ki, ötən illərdə özgə külgəsinə sığınmış ermənilər bu gerçəyi anlamayıb, ağaları da bunu onlara qandırmış istəmərlər. Bugünkü yürüşün möhtəşəm əks-sədası, heç şübhəsiz, qəflət yuxusunda olan erməniləri dıxsındıracək, onların havadarlarını da ciddi düşünmək məcburiyyətində qoyacaq. Azərbaycan xalqına qarşı soyqırımı törətmis Azərbaycanın hərbi tribunallar qarşısında cavab verəcəyi gün uzaqda deyil. Xocalı qatillərinə təzliklə məhkəmə qurulacaq, ədalət öz yerini tapacaq.

Mən qətiyyətlə şübhə etmirəm ki, biz təzliklə Xocalıya da, Şuşaya da, Ağdama və bütün başqa torpaqlarımıza da mütləq qayıdacaq, şəhidlərimizin narahat ruhunu sevincdirəcəyik.

**Hazırladı:**  
**Tahir AYDINOĞLU,**  
**“Xalq qəzeti”**

□ **Xocalı faciəsindən 27 il keçir. Hər il xalqımız Xocalı qətləminin qurbanlarını ehtiramla yad edir, onların ruhuna dualar oxuyur və anım mərasimləri keçirilir. Bu qətləmə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Hazırda, ABŞ-in 22 ştatının icra və qanunvericilik orqanları, eləcə də, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri Xocalı faciəsini qətləmin kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətlərin soyqırımı aktı olduğu təsdiq edilib. Bütün bunlara baxmayaraq, dünyada baş alıb gedən ikili standartlar hələ də bu soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsində ciddi problem yaradır. Ancaq soyqırımına bu vaxta qədər beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməyib.**

## İkili standartlara son qoyulmalıdır...

## Avropa azərbaycanlıları dünya ictimaiyyətinə MÜRACİƏT ETDİLƏR

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə on ildir uğurla həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası bu qətləmin haqqında həqiqətlərin dünyada yayılmasında, faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasında böyük rol oynayıb. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsi məhz bu kampaniyanın uğurlu fəaliyyətinin nəticəsidir. Bundan başqa, müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində Avropa azərbaycanlılarının Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıtılmasına həsr olunmuş izdihamlı Qarabağ mitinqi də məhz belə təbliğat-təşviqat kampaniyasının davamıdır. Xarici ölkələrdə belə kampaniyaların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki beynəlxalq ictimaiyyət də ermənilərin günahsız insanları qətlə yetirməsi, şəhərləri, kəndləri viran qoyması, bu millətin qəddarlığı barədə məlumatlı olurlar. Bu baxımdan, Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımızın, eləcə də, ölkəmizə



dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin iştirak etdiyi mitinqi yüksək dəyərləndirirəm. Mitinqdə qəbul olunan bəyanatın Avropa Parlamenti, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri də daxil olmaqla, 2000-dək ünvana çatdırılması Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması və hüquqi-siyasi qiymət alması baxımından əhəmiyyətli rol oynayır.

Mitinqdə iştirak edənlərin ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına "dur" del!", "İşğalı dayandır!", "Qarabağa qayıtmaq istəyirik!", "Dilçəmə və Şahbaza azadlıq!" və digər şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış etmələrinin, nəhayət, beynəlxalq təşkilatları qəflət yuxusundan oyadacağına əminlik yaradıb. Ümid edirik ki, gec də olsa, Xocalı soyqırımı beynəlxalq hüquqi-siyasi qiymətini alacaq.

**Dilare CƏBRAYILOVA,**  
**Milli Məclisin deputatı**



## Brüsseldə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

□ **Xocalı soyqırımının ildönümü ilə bağlı Brüsseldə silsilə tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmiş Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev KİV üçün açıqlamasında bildirib:**



– Hər il olduğu kimi, bu il də fevral ayında dünyanın bir çox paytaxt şəhərlərində Xocalı soyqırımının tanıtılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Avropanın mərkəzi Brüsseldə təşkil edilən tədbirlər sayına və əhatə dairəsinə görə daha geniş miqyas aldı. Bu tədbirlər ölkəmizin Belçikadakı səfiri, bu ölkədə yerləşən ictimai təşkilatlar,

diaspor təmsilçiliyimiz və Milli Məclis üzvlərinin iştirakı ilə gerçəkləşdirildi. Fevralın 21-də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə səfirliyin və ictimai təşkilatların nümayəndələri tərəfindən Belçikanın Konqres meydanında Xocalı şəhidləri anıldı. Rəsmi mərasimdə əbədi məşəl önünə ekil qoyulması ilə Xocalı qurbanlarının xatirəsi yad edildi.

Başqa bir mədəni tədbir isə Kral İnçəsənət Muzeyində keçirildi. Burada təşkil olunmuş rəsm sərgisində Belçikada yaşayan Azərbaycanlı rəssam Ramal Kazımlının Xocalı soyqırımına həsr olunmuş əsərləri nümayiş etdirildi. Sərgidə iştirak edənlərə Xocalı qətləminin haqqında geniş məlumat verildi, müstəqilliyimizin ilk illərində üzleşdiyimiz işğal faktı bir daha sərgiyə gələnlərin diqqətinə çatdırıldı.

Milli Məclisin deputatı daha sonra diqqəti fevralın 23-də Brüssel şəhərində Avropa Azərbaycanlılarının Xocalı soyqırımına həsr olunmuş mitinqinə yönəldərək qeyd edib: "Bu, çox möhtəşəm tədbir idi. Mitinqi Avropadakı diaspor təşkilatlarımız təşkil etmişdi. Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılardan ibarət izdihamlı yürüş şəhərin mərkəzi küçələrindən keçərək, Avropa Parlamentinin qarşısında müraciətin səsləndirilməsi ilə başa çatdı. Bu mitinq həm də dünya azərbaycanlılarının Qarabağ ətrafında toplanmasını, həm də dünyanın Xocalıya diqqətinin artırılmasından ötrü bundan sonra da mühüm rol oynayacaq".

Cavanşir Feyziyev Xocalı hadisələrinin ildönümü ərəfəsində

Avropa Parlamentində aparılan təşviqat işindən də söz açaraq qeyd edib ki, burada da Azərbaycan nümayəndə heyəti ətraflı məlumatlandırma işləri aparıb: "Fevralın 12-dən başlayaraq bu günə qədər keçirilmiş çoxsaylı görüşlərdə Avropa İttifaqının müxtəlif ölkələrini təmsil edən deputatlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verildi. Eyni zamanda onları bu qanlı cinayətə münasibət bildirməyə dəvət etdik. Nəticədə bu il Avropa Parlamentinin 60-dan çox üzvü Xocalı hadisələri ilə bağlı xüsusi bəyanat imzaladı. Avropa deputatları öz bəyanatlarında Xocalı hadisələrini "insanlığa qarşı cinayət" adlandırdı və eləcə də 26 fevral tarixinin bütün Avropada "Xocalının anım günü" kimi qeyd olunmasına çağırış etdilər. Bu çağırışa qoşulan deputatlar Avropa İttifaqı ölkələrinin yarıdan çoxunu, 16 ölkəni təmsil edirlər və onlar Avropa Parlamentindəki 8 siyasi partiya qrupunun üzvləridir".

Cavanşir Feyziyev bildirdi ki, görülmə işlərin nəticəsində Avropa Parlamenti üzvlərinin Xocalı soyqırımı haqqında bilgiləri çoxalır və Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayı artmaqdadır. Sonda deputat Xocalı soyqırımı faktının Holokost və Srebrenitsa kimi beynəlxalq təşkilatlar səviyyəsində tanıtılmasının vacibliyini vurğulayıb və bunun Xocalı qurbanlarının xatirəsinə ən böyük ehtiramın ifadəsi olacağını bildirib.

**Hazırladı:**  
**T.AYDINOĞLU, "Xalq qəzeti"**



□ **Tataristan Respublikasının Kazan şəhərində Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilmişdir.**

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf Kərimovun təşkil etdiyi mərasimdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Şəhidlərimiz bir dağıqlıq sükkutla yad edildikdən sonra Sərraf Kərimov anım mərasimini açıq elan etmişdir.

Şəhidlərin ruhuna "Qurani-Kərim"dən surələr oxunmuşdur. Tədbirdə Kazan şəhərində yaşayan azərbaycanlı ziyalılar, iş adamları ilə yanaşı, tatar-rus millətindən olan nümayəndələr də iştirak etmişlər. Mərasim iştirakçı-

larına Xocalı faciəsi ilə bağlı rus dilində videoçarx təqdim olunmuşdur. Faciə haqqında iştirakçılara üç dildə geniş məlumatlar verilmişdir. Qeyd edək ki, S. Kərimov həm də Tataristanda diaspor rəhbəridir. O, Xocalı faciəsi ilə bağlı fikirlərini bildir-mişdir: "Hər il fevral ayının 26-da Tataristan vilayətinin Kazan şəhərində bir çox millətlərin nümayəndələrinin iştirakı ilə "Xocalı günü", "Xocalı faciəsi" adı altında tədbirlərimiz keçirilir. Bu il də adətli üzrə Kazan şəhərində "Rivyerə" otelinin konfrans zalında müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə

soyqırımı qurbanlarını yad etməyə toplaşmışıq. Diaspor və lobbiçilik prinsipləri əsasında atdığımız hər addımımız Azərbaycan naminə olmalıdır. Əgər Ali Baş Komandanın əmri olarsa, biz hər birimiz o cəbhənin əsgəri olaraq torpaqlarımızın, Vətənimizin azadlığı uğrunda döyüşməyə hazır olmalıyıq və hazırıq da. Bunlarla yanaşı, biz həm də Vətənimizin, xalqımızın, millətimizin haqqını ölkə hüduqlarından kənarda da qorumaq və təbliğ etməliyik".

Tədbirdə, həmçinin "Xocalının səsinə səs verək!" de-vizi altında geniş muzakirələr aparılmışdır.

**Zərifə BƏŞİRQIZI,**  
**“Xalq qəzeti”**

## “AzGerneft” MMC AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.  
Lot-1." AzGerneft" MMC tərəfindən nasos- kompressor borularının satılınması.

1. Ø 73 mm x 5.5 ("E" qrup)– 830.0 ton.
2. Ø 114mm x 7.0 ("E" qrup)- 120.0 ton.

Lot-2. " AzGerneft" MMC tərəfindən dərinlik nasos ştanqlarının (protektorla) satılınması.

- 1.Ø19 mm – 3000 ədəd.
2. Ø22 mm – 3000 ədəd.
- Lot-3. " AzGerneft" MMC tərəfindən "VP-305 16/70"markalı kompressor maşınının satılınması.

1."VP-305 16/70"markalı 4 ədəd kompressor maşınının satılınması.

Tender iştirakçılara təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük verilecekdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər Lot-1 üçün 500 (beş yüz) manat ,Lot-2 üçün 400 (dörd yüz) manat və Lot-3 üçün isə 300 (üç yüz) manat iştirak haqqını "AzGerneft" MMC-nin hesablaşma hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Bankın adı və rekvizitləri:  
"AzGerneft" MMC,

Yerləşdiyi ünvan- AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7 .

Telefonlar- 451-36-04 və 451-36-05.

Faks - 451-34-90.

Email ünvanı-azgerneft@azeurotel.com

VÖEN-9900047091

Bankın adı- ARBB –nin Sabunçu filiali

VÖEN- 99000001881

H/h-

AZ67IBAZ40010019449957001212

M/h-

AZ03NABZ01350100000000002944

Kod- 805573

SWIFT BIK IBAZAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7, əlaqələndirici şəxs- Amal Şirinovanad, telefon- 511-31-08, elektron poçt ünvanı- amalelchin@hotmail.com ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi

həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfdə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2019-cu ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarının tələb olunan sənədlər 4 aprel 2019-cu il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 5 aprel 2019-cu il saat 11.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7 nömrəli ünvanda "AzGerneft" MMC-nin iclas zalında keçiriləcəkdir.

Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılış proseduru lot-1 5 aprel 2019-cu il saat 11.30-da, Lot-2 saat 12.30-da, Lot -3 isə saat 14.00-da AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi Əmir Bağirov küçəsi 7 nömrəli ünvanda "AzGerneft" MMC-nin iclas zalında keçiriləcəkdir.

**Tender komissiyası**

## Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR:

Tender 6 (altı) lot üzrə keçirilir.  
Lot- 1. Təsərrüfat mallarının satılınması.

Lot- 2. Xüsusi geyimlərin satılınması.

Lot- 3.Avadanlıqların satılınması.

Lot- 4.Parkların abadlaşdırılmasının satılınması.

Lot- 5.Asfalt örtüyünün təmiri işlərinin satılınması.

Lot- 6.Mənzil fondunun təmiri işlərinin satılınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar iştirak haqqını hər bir lot üçün 200 manat məbləğdə aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 nömrəli ünvanda yerləşən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən ala bilərlər.

Əlaqələndirici şəxs- T. Əliyeva, əlaqə telefonu- (012) 373 30 74.

İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.

H/h- AZ71C-

TRE000000000000025179

VÖEN- 2000254961

Adı-Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h- AZ-

41NABZ0136010000000000394

S.W.I.F.T. CTREAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son iki ildəki fəaliyyəti

haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları,tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarının təklifləri 11 aprel 2019-cu il saat 16.00-da Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 nömrəli ünvanda yerləşən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS müxtəlif yüklərin daşınması xidmətinin satılınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədlər: -nizamnamənin surəti (notariat qaydasında təsdiq olunmuş); -kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notariat qaydasında təsdiq olunmuş); -kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib imzalanmış şəkildə)

- kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notariat qaydasında təsdiq olunmuş) və iddiaçının tender təklifi

12 mart 2019-cu il saat 15.00-dək Bakı, M. Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs- İlham Əliyev , telefon 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim etməlidirlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə etməlidirlər). Kotirovka sorğusu proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 13 mart 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

**Tender komissiyası**

## “Sumqayıt Sənaye İstehsal” ASC səhmdarlarının nəzərinə!

“Sumqayıt Sənaye İstehsal” ASC səhmdarlarının ümumi yığıncağı 15 aprel 2019-cu il saat 14.00-da, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1 nömrəli ünvanda yerləşən “DALĞA” mehmanxanasında aşağıdakı gündəlikdə keçiriləcəkdir:

1. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin Baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və yeni Baş direktorun seçilməsi.

2. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

3. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin Məşahidə (direktorlar) Şurası üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam

verilməsi və yeni Məşahidə (direktorlar) Şurası üzvlərinin seçilməsi.

4. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Sumqayıt şəhəri, Metallurg küçəsi 5 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməkə tanış ola bilərlər.

**Yığıncaqda iştirak etmək vacibdir.**  
**Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1.**

**Müşahidə şurası**

## “Bakı Elektroştamp” ASC səhmdarlarının nəzərinə!

10 aprel 2019-cu il saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 nömrəli ünvanda yerləşən “Bakı Elektroştamp” ASC-nin inzibati binasında səhmdarların növbədən-kənar ümumi yığıncağı keçiriləcəkdir.

**Ümumi yığıncağın gündəliyi:**

1. İdarə heyətinin sədrinin tutduğu vəzifədən azad edilməsi.
2. İdarə heyətinin üzvlərinin tutduğu vəzifədən azad edilməsi.
3. Məşahidə (direktorlar) şurasının sədrinin və üzvlərinin tutduğu vəzifədən azad edilməsi.
4. Təftiş komissiyasının (müfəttişin) üzvlərinin tutduğu vəzifədən azad edilməsi.
5. Cəmiyyətin yeni Məşahidə (direktorlar) şurasının sədrinin və üzvlərinin seçilməsi.
6. Cəmiyyətin yeni İdarə heyətinin sədrinin seçilməsi.

7. Cəmiyyətin İdarə heyətinin üzvlərinin seçilməsi.
8. Cəmiyyətin yeni təftiş komissiyasının (müfəttişin) seçilməsi;
9. Audit yoxlamlarının keçirilməsi.
10. Məşahidə Şurası, İdarə Heyəti və Maliyyə-Təftiş Komissiyası haqqında Əsasnamələrin təsdiq edilməsi.
11. Cəmiyyətin İcra orqanının səlahiyyətlərinin kənar idarəçiliyə verilməsi və bununla əlaqədar Məşahidə Şurasına müvafiq səlahiyyətlər verilməsi.
- Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, Bakı şəhəri, Nərimanov rayonu, Ağə Nemətulla küçəsi 44 nömrəli ünvanda, Nərimanov Rayon İcra və Probasiya şöbəsinə müraciət etməkə tanış ola bilərlər.
- Yığıncaqda iştirak etmək xahiş olunur.
- Hörmətli, Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru
- E.Qəmbərov**

## Sumqayıt hadisələri SSRİ-nin süqutunun başlanğıcı idi



**Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfrans zalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayət hadisələrindən biri olan Sumqayıt hadisələrinə həsr edilmiş “dəyirmi masa” tədbiri keçirilib.**

Düz 31 il əvvəl Sumqayıtda ermənilərin mərkəli niyyətlərinin nəticəsi olaraq milli zəmində baş vermiş iğtişaşların xronikasına, səbəb və nəticələrinə ətraflı nəzər salınıb. Sumqayıt

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, Sumqayıt hadisələri SSRİ-nin süqutunun başlanğıcı olub. Hər il həmin hadisələrinin ildönümü yaxınla-

şanda şəhər-böhtan dolu erməni təbliğat maşını işə düşür və azərbaycanlılar ermənilərə qarşı milli dözümsüzlük nümayiş etdirən xalq kimi təqdim olunur. Əslində isə bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə həyata keçirdiyi təxribatların tərkib hissəsi idi. Başlıca hədəf isə dünya ictimaiyyətinin gözündə “vəhşi azərbaycanlı” obrazı yaratmaq və bu bəhanə ilə də Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxararaq Ermənistanla birləşdirmək olub.

Diqqətə çatdırılıb ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrə 31 illik bir zaman məsafəsindən baxanda həmin hadisələrin bir çox gizli məqamları aydınlaşıb.

“Dəyirmi masa” tədbirində çıxış edənlər xatırladıblar ki, Sumqayıtda qətləli törədənlərin başında bir neçə dəfə məhkum olunmuş erməni Eduard Qırıqorayın dəstəsinin durduğu şahid ifadələri ilə sübuta yetirilib. Natiqlər xüsusi vurğulayıblar ki, məhz həmin məşum qənlərdə şəhərdə yaşayan bir çox azərbaycanlılar yüzlərlə erməni ailəsinə qəddar qırıqorayların divanından qorumağa çalışıb və buna nail olublar. Yüzlərlə azərbaycanlı ailəsi ermənilərə öz evlərində sığınacaq verib, bununla da hadisələrin daha geniş miqyas almasının qarşısını alımb. Amma məlum səbəblərdən bütün erməni mənbələri bu faktın üstündən nankorcasına sükutla keçirlər.

**Əli NƏCƏFXANLI,**  
**“Xalq qəzeti”**

## Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

**2019-cu il üçün**

### AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Göygöl şəhərində abadlıq işlərinin aparılmasının satılınması.

Tender iştirakçılarının təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlarla üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət , müqavilənin vaxtında yerinə yetirilməsi , anoloji işlərdə təcrübəsi və maliyyə vəziyyəti .

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiyasına müraciət edə bilərlər.

Ünvan-Göygöl şəhəri, S.Hacıyev

küçəsi 42.

Telefon- 022-205-23-69.

Əlaqələndirici şəxs- Abbasov Ədalət

Abbas oğlu.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

Iştirak haqqı 100 manatdır .

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Göygöl Rayon İcra Hakimiyyəti

Başçısının Göygöl Şəhər İnzibati Ərazi

Dairəsi üzrə Nümayəndəliyi

H/h-AZ30AİLB32051019448300201183

VÖEN -7600031051

Bank-“Kapital bank”-ın Göygöl rayon filiali

Kod - 200833

M/h- 137010001944

SWIFT- BİK AİBAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

## Dəniz Üzgüçülüynün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxs dəniz buylarının alınması və onların quraşdırılmasının satılınması üçün

### AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Dəniz buylarının alınması və onların quraşdırılmasının satılınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Cəmənzəminli küçəsi 199C nömrəli (AFEN Plaza) ünvandan ala bilərlər.

Təşkilat- Dəniz Üzgüçülüynünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxs

Şəxs

VÖEN- 1701638971

Bank- ABB-nin Nərimanov filiali

Ünvan- Bakı şəhəri, H.Əliyev küçəsi 94

Kod- 805540

VÖEN(bank)- 99000001881

SWIFT- IBAZAZ2X

M/h- AZ03NABZ01350100000000002944

H/h- AZ33IBAZ380600019445719805206

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

## “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

**dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə**

### AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 800 (səkkiz yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs –S.Əliyevadan, tel: (+99412) 377 00 20/ 377 00 21 (daxili 504)) ala bilərlər:

Təşkilat- “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

VÖEN- 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filiali

VÖEN- 9900003611

H/h- AZ71AI-

IB38090019440419396102

M/h- AZ-

37NABZ01350100000000001944

Kod- 200026

SWIFTBIK. AIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- sənədlər təqdim olunan tarixə DSMF-ye verilmiş hesabatın surəti və DSMF-ye borcunun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 10 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 aprel 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 19 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

**İKT avadanlıqlarının satın alınması məqsədilə**

### AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 152, Çınar plaza, 32-ci mərtəbə (əlaqələndirici şəxs-Ramin İsgəndərovdan, telefon - (+99412) 565-12-72 (daxili 197)) ünvandan ala bilərlər.

VÖEN- 1404055601

H/h-

AZ58CTRE00000000000008408201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN- 1401555071

Kod-210005

M/h- AZ-

41NABZ01360100000000003944

S.W.I.F.T- CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi

ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat (əsas şərtlər toplusunun malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat formasına uyğun olaraq).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, H.Əliyev prospekti 152, Çınar plaza, 32-ci mərtəbədə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

**proqram təminatı və lisenziyaların satın alınması məqsədilə**

### AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.

Lot- 1. “ALO-1003 Çağrı mərkəzi”nin proqram təminatına yeni modulların əlavə edilməsi, ehtiyat server infrastrukturunun qurulması və 2 illik texniki xidmətin göstərilməsi işlərinin satın alınması.

Lot- 2. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi - AQ-TİS” üçün əlavə modullarının hazırlanması, quraşdırılması və istismara verilməsi işlərinin satın alınması.

Lot- 3. 3CX kommunikasiya proqramı üçün və şəbəkə təhlükəsizliyinin qorunması üçün FortiGate-VM02V lisenziyalarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 1-ci və 3-cü lotların hər birinə 50 (əlli) manat, 2-ci lot üçün isə 120 (yüz iyirmi)manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 152, Çınar plaza, 32-ci mərtəbə (əlaqələndirici şəxs-Ramin İsgəndərov, telefon - (+99412) 565-12-72 (daxili 197)) ünvandan ala bilərlər.

VÖEN- 1404055601

H/h-

AZ58CTRE00000000000008408201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN- 1401555071

Kod-210005

M/h- AZ-

41NABZ01360100000000003944

S.W.I.F.T- CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı ,hüquqi statusu,

nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat (əsas şərtlər toplusunun malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat formasına uyğun olaraq).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, H.Əliyev prospekti 152, Çınar plaza, 32-ci mərtəbədə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24 aprel 2019-cu il saat 16.00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

### AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.

Lot-1. Beyləqan rayonunun Dünya-malılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot-2. Təhsil müəssisələrinin qazlaşdırılmasının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 250 (iki yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakıvı küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-Sirac Əliyevdən, telefon-(+99412) 465 73 48 (daxili 110) ala bilərlər:

Təşkilat- Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filiali

Kod- 805603

VÖEN- 9900001881

M/h- AZ03NABZ

013501000000000002944

S.W.I.F.T.IBAZAZ 2X

H/h- AZ88IBAZ

38030019441856517211

VÖEN-1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçılar haqqında tələb olunan sənədlər;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında

vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlərdə təcrübəsi, maliyyə, texniki və kadrlar imkanları barədə rəsmi məlumatlar.

İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 aprel 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 9 aprel 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## Bakı Şəhər Mədəniyyət Baş İdarəsi

### aşağıdakı lotlar üzrə

### AÇIQ TENDER ELAN EDİR:

Tender 6 (altı) lot üzrə keçirilir.

Lot- 1. Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması.

Lot- 2. İdarənin digər xərclərinin satın alınması.

Lot- 3.Avadanlıqların satın alınması.

Lot- 4.Digər maşın və avadanlıqların satın alınması.

Lot- 5.Mətbəə xərclərinin satın alınması.

Lot- 6.Yumşaq inventarların satın alınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar 1-ci Lotdan 4-cü Lotadək hər birinə 300 manat, Lot-5 üçün 100 manat və Lot-6 üçün isə 150 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İçərişəhər M.Şəfi küçəsi 4 nömrəli ünvanda yerləşən Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən ala bilərlər.

Əlaqələndirici şəxs – Ümid Mehdiyev, əlaqə telefonu – (055) 255-22-55.

İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.

H/h- AZ94CTRE00000000000002178310

VÖEN- 1700164931

Adı-Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h- AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra

ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, tikinti-quraşdırma

**Tender komissiyası**

və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, M.Şəfi küçəsi 4 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 12 aprel 2019-cu il saat 16.00-da Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, M.Şəfi küçəsi 4 nömrəli ünvanda yerləşən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatının vacibliyi.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 aprel 2019-cu il saat 17.00-a qədər Sumqayıt şəhəri , 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2 aprel 2019-cu il saat 15.00-da Sumqayıt şəhəri , 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvanda yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## “Azərsu” ASC

**daxili vəsaiti hesabına maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun konsolidə edilmiş illik maliyyə hesabatlarının hazırlanması üçün məsləhət xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir**

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin Satınalmaların təşkilii şöbəsinə (əlaqələndirici şəxs- satınalmalar üzrə mühəndis Ağaalı Mirzəyeva, agali.mirzayev@azersu.az +994124314767 (2246) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 5 mart 2019-cu il saat 12.00-dən gec olmamaq şərtlə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 6 mart 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 27 yanvar və 8 fevral 2019-cu il tarixli nömrələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin lot-1 Bakı Xanları muzeyinə inventarların və lot-2 Bakı Xanları muzeyinə digər maşın və avadanlıqların satın alınması üçün dərc edilmiş tenderləri iddiaçıların sayı 3 (üç)-dən az olduğuna görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən baş tutmamış hesab edilir və onun davamından imtina olunur.

## Sumqayıt Regional Mədəniyyət İdarəsi

### aşağıdakı lotlar üzrə

### AÇIQ TENDER ELAN EDİR:

Tender 4 (dörd) lot üzrə keçirilir.

Lot- 1.Dəftərxana ləvazimatlarının satın alınması.

Lot-2. Bərk inventarın satın alınması.

Lot-3. Avadanlığın satın alınması.

Lot-4. Sair xərclər (tədbirlərin keçirilməsi).

Tenderdə iştirak etmək üçün iddiaçılar lot-1, lot-3 və lot-4-ün hər birinə 100 manat , lot- 2 üçün isə 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvanda yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsindən ala bilərlər.

Əlaqələndirici şəxs- Ceyran Həsənova ,əlaqə telefonu- (018) 6-55 -49- 87.

İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.

H/h-AZ65CTRE000000000000002176

VÖEN- 2900382551

Adı-Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h- AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

# Xarici xəbərlər

## Fransa

### Festivala İnarritu sədrlik edəcək

2019-cu il mayın 14-dən 25-dək Fransada 72-ci Kann beynəlxalq film festivalı keçiriləcək. Festivalın münisflər heyətinə meksikalı rejissor Alexandro Qonsales İnarritu sədrlik edəcək.



İnnarritu münisflər heyətində "Hirokazu Kore-eda yapon ailəsinin məsələsi" filminə görə "Qızıl Palma budagi" almış Ketı Blanşeti əvəzləyəcək.

Qeyd edək ki, o, "Sağ qalmış" və "Birdmann" filmlərinə görə dəfələrlə "Oskar" mükafatı alıb.

Xəbəri BBC verib.

## ABŞ

### "Fast food"un zərərliəri



ABŞ-in Loma Linda Universitetinin alimləri qeyri-sağlam qidalanma ilə psixi xəstəliklər arasındakı əlaqəni araşdırıblar. Məlum olub ki, tədqiqatda iştirak edən respondentlərin 17 faizi psixi xəstəlikdən, 13,2 faizi normal psixi pozğunluq, 3,7 faizi isə ağır psixi pozuntulardan əziyyət çəkir.

Alimlər bildiriblər ki, qızartma xörəklər, döner və əsasən də "Macdonalds" kimi restoranlarda hazırlanan "fast food" qidaları daha çox psixi pozğunluq yaradır.

Məlumatı "MEDdaily" nəşri yayıb.

## Böyük Britaniya

### Ən isti qış günü

Böyük Britaniyada meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq qış fəslində temperatur müsbət 21 dərəcədən yuxarı qalxıb. Bildirilir ki, Londonun cənub-qərbində havanın hərələri 21,2 dərəcəyə yüksəlib. Xatırladaq ki, bundan əvvəlki qış rekordu 1998-ci il fevralın 13-də Qrinviç rayonunda qeydə alınmış və 19,7 dərəcə təşkil etmişdi.

Xəbəri "The Guardian" verib.



## İspaniya

### ÜDM arta bilər



Cari ildə İspaniyanın ümumi daxili məhsulu (ÜDM) 2,2 faiz arta bilər. Bu barədə ölkənin iqtisadiyyat naziri Nadiya Kalvinyo məlumat verib. O deyib ki, ötən il ölkə iqtisadiyyatı Al ölkələrinin orta

göstəricilərini geridə qoyaraq 2,5 faiz artıma nail olub.

Məlumatı "Euronews" yayıb.

### "Real" kubokla vıdalaşdı

İspaniya Kral Kubokunda ilk finalçı belli olub. La Liqanın lideri "Barselona" "El Klassiko"da özəli rəqibi "Real"ı böyük hesabla (3:0) məğlubıyyətə uğraraq İspaniya Kubokunun finalına yüksəlib. Kataloniya təmsilçisinin heyətində Luiz Suares dubl edib, digər qolu isə Rafael Varan öz qapısına vurub.

Xatırladaq ki, Kataloniya keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşdıqından, "Barselona" finala vəsiqə qazanan tərəf olub.

Məlumatı "Futbolhd.ru" yayıb.



Hazırladı:  
Elçin ABBASOV,  
"Xalq qəzeti"



## "Qazaxıstan dünyanın inkişaf etmiş 30 ölkəsindən biri olmalıdır"

Prezident N.Nazarbayev bildirib ki, Qazaxıstanın dünyanın ən qabaqçıl 30 ölkəsindən birinə çevrilməsi prosesində həlledici mərhələ başlanıb. Bu barədə "The Astana Times" qəzeti məlumat yayıb.

Dövlət başçısı bu il fevralın 27-də hakim partiyanın paytaxt Astanada keçirilən 18-ci qurultayındakı çıxışında deyib: "Biz öz fəaliyyətimizdə milli ideyanı rəhbər tutmalıyıq. Bu ideyanın əsas dayaqları milli birlik, rəqabətədavamlı güclü iqtisadiyyat və daim tərəqqi edən yüksək intellektual cəmiyyətdir. Bütün bunlar Qazaxıstanın uğurlu inkişafının əsasını təşkil edir".

Prezident sonra vurğulayıb ki, Qazaxıstanın qarşıya qoyduğu məqsədlərə çatması üçün uzunmüddətli strategiyası, təbii sərvətləri və siyasi iradəsi mövcuddur.

Qurultayda bildirilib ki, bu gün Qazaxıstan dövlətinin əsas vəzifəsi əhəlinin maddi

rifahını yaxşılaşdırmaqdır. Ölkə iqtidarı bu istiqamətdə fəaliyyətini daha da gücləndirmək əzmindədir. Dövlət başçısının sözlərinə görə, hökumət qarşıda üç il ərzində sosial layihələrə 3 trilyon tenge, yaxud 5,3 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutub.

Dövlət başçısı çıxışının sonunda ümid etdiyini bildirib ki, "Nur Otan" partiyasının qurultayı cəmiyyəti yüksək vəzifələrin həllinə səfərbər edəcək və bununla da, Qazaxıstan qarşıya qoyduğu hədəflərə çatacaq.

M.HACIXANLI,  
"Xalq qəzeti"



## ABŞ-da zəhərlənmə


ABŞ-in Alabama ştatının Birmingem şəhərindəki "Birmingham Water Woks" şirkətinə məxsus müəssisədə xlorun yayılması nəticəsində xeyli adam zəhərlənib. 54 nəfər təcili olaraq xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, xlor yalnız müəssisənin ərazisinə yayılıb.

"NBC News" telekanalının məlumatına görə, həkimlər yerli sakinlərə müraciət edərək bildiriblər ki, özünü pis hiss edənlər təcili həkimə müraciət etsinlər.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

## BƏƏ sentyabrda kosmosa ilk kosmonavtını göndərəcək



BBC-nin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzə istinadən yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk kosmonavtı bu il sentyabrın 25-də kosmosa göndiriləcək.

Bildirilir ki, kosmosa göndəriləcək üçün seçilmiş iki kosmonavt – Hazza Əl Mansuri və Sultan Əl Neyadi 18 günlük uçuşu

həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollana-cıq və oktyabrın 3-də geri qayıdacaq.

Artıq hər iki kosmonavt Rusiyada Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində hərtərəfli hazırlıq keçiblər. Onlar hazırlıq zamanı zadənlənmiş kapsuldan necə çıxmağı, müvafiq resursların və rabitə vasitələrinin istifadəsini öyrəniblər.

Rövşən ATAŞİYEV,  
"Xalq qəzeti"

## Hava proqnozu

➔ **Martın 1-də**  
➔ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağintılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.  
➔ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.  
➔ **Balaken, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** ararib əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi

əsəcək, ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.  
➔ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalar rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.  
➔ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

## Allah rəhmət eləsin

Zaqatala rayonundan Mübariz Əhmədşadə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

### ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərliəndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Goranboy rayonundan Nizaməddin Quliyev Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

### RÖVŞƏN İBRAHİMOVUN

vəfatından kədərliəndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Zaqatala rayonundan Mübariz Əhmədşadə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

### RÖVŞƏN İBRAHİMOVUN

vəfatından kədərliəndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Zaqatala rayonundan Mübariz Əhmədşadə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

### PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərliəndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Səxavət Hüseynov və Mehdi Mükərrəmova Bakı şəhəri 35 sayılı məktəbin direktoru Rəna Naibovaya qardaşı

### RÖVŞƏN ƏHMƏDOVUN

vəfatından kədərliəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

ADPU-nun biologiya və onun tədrisi metodikası kafedrasının əməkdaşları, kafedranın dosenti Ali Namazova həyat yoldaşı

### ŞƏFƏQİN

vəfatından kədərliəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

## BAŞ REDAKTOR

HƏSƏN  
HƏSƏNOV

## TELEFONLAR:

Məsul katib: 493-61-02  
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.  
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;  
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azerbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

## ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.  
Şəhadətnamə 022273

İNDEKS 0282  
TİRAJ 7448  
SİFARİŞ 607  
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00